

Daha səlis qeyri-səlis məntiq

Tarixin daha dərin qatlarından gələn dilimizin zənginliyi və imkanlarını daha geniş müstəvidə bizə göstərən, elmin məntiq nəzəriyyəsinin qeyri-səlis anlam və düşüncə tərzi əsasında qədim dastanımızın mətni üzərində işleyərək əcdadlarımızın demokratik fikir və düşüncələrini açıb bizə göstərən hörmətli akademiklərimiz Kamal Abdulla və Rafiq Əliyevin "Kitabi-Dədə Qorqud" və qeyri-səlis məntiq kitabını filologiya elmləri doktoru, LDU-nun professoru Yədulla Ağazadə mənə verib oxumağı məsləhət bildi. Öncədən qardaşımı, hörmətli professorə, əziz müəllimimə təşəkkür edirəm. Kitabdan yeterince faydalandım, mətndə keçən fikir və düşüncələrə, ümumiyyətlə sözə münasibətimdə qeyri-səlis məntiqi təfəkkür vasitəsi ilə özüm üçün yeni olan bir baxış sistemi əldə etdim. Hörmətli akademiklərimiz Dədə-babalarımızın deyim və düşüncə tərzinə tam yeni bir sferadan nəzər yetirmiş, qeyri-səlis məntiq nəzəriyyəsinin bütün attributlarından (bəlkələr, güman və şübhələr, ehtimal və axtarışlar və s.) istifadə edərək Ana kitabımızda dilimizin daha dərin köklərə dayanan məntiqi gözəlliklərini üzə çıxartmışlar.

Qeyri-səlis məntiq ilk olaraq əsasən texnikada, sənayedə öz tətbiqini tapsa da ilkin olaraq insanlıq üçün bütün digər təriqət və nəzəriyyələr kimi Allah kələmi olan "Oxu" kitabımızda vəhşi vasitəsi ilə sözlə gəlmışdır. Ta qədimdən insanlar Ali kitablarda olan müəyyən söz və məqamlara, mütəşabih (mənası lazımlıca anlaşılmayan ayələrə) fikir və ifadələrə uyaraq onları qabardaraq öne çıxartmış yeni təlim və tərbiyə məktəbləri yaratmışlar. Etiraf edək ki, Şərqi (ərəbin, türkü, azərbaycanının) yaratdığı özünədək, özünütərbiyə, sufi, hürufi baxışları min dörd yüz ildir ki, əhəmiyyətini itirməyərək Allahın insalıq üçün qoyduğu yola yardımçı missiyasını, kamilleşmə yolunda xidmət missiyasını davam etdirir. Füzuli dühəsinin örnəklərindən olan "Ənisül-qəlb" də oxuyuruq: -Sözün şəni o əndəzə böyükdür ki, müəllimlər, Sözün mehsulu bilmisələr duanı, vəhiyi, Qurani. Qurani-Kərim bildiyimiz kimi heç də "molla kitabı" deyil, o, bütün elmi mənbələrin məcmusunu özündə əhatə edir. Hər bir nəzəriyyə və yaradıcılıqlar üçün sözlər daxilində insan düşüncəsi üçün gizlin kod və işarələr qoyan uca Allah bütün nəzəriyyələrdən yüksəkdə durur, heç bir nəzəriyyə ona şamil oluna bilmir. Hakim Allahın hökmü keçən fikirlərə də nəzəriyyələr işləmir, məsələn qeyri-səlis məntiq baxışları ilə "Eşitdik və itaət etdik!" tabu sözündən qabağa, irəli getmək olmur, insan düşüncəsi tabələşdirilir, uca yaradan hökm qoyur, alternativ variant saxlamır. Yaradılanın Yaradanın kimliyini, necəliyini bilmək arzusuna, Adəm peygəmbərin, İsa peygəmbərin dünyaya gəlişinin və bir sıra məsələlərin təfsilatını öyrənmək isteyin Allah hədd və sədd qoyur. Tabu söz və deyimlərdə məntiq işləmir. "Onlar (yaranmışlar) Allahın elmindən Onun özünü istədiyindən başqa heç bir şey qavraya bilməzlər". (Surə 2, ayə 255). Bu, Allahın əzəli və əbədi, insanlıq üçün daha faydalı olan elmindən bir nümunədir. "Allah yanında İsa da (İsanın atasız dünyaya gəlişi də) Adəm kimidir. Allah onu (Adəmi) torpaqdan yaratdı. Sonra ona: "(bəşər) Ol!" - dedi, o da oldu". Odur ki, "bəlkələrin", "şübhələrin", "tərəddüdlərin" özü şübhə altına düşür. "Demokratik" adlandırdığımız düşüncə tərzimiz yeni konsepsiya ehtiyac duyur. Aristotel "ya...ya" modeli Şekspir qələmində "olum, ya ölüm?" sxemi ilə bizə dünyanın ən böyük əsərlərindən biri olan "Hamlet"i bəxş etmişsə də, o əsəri mükəmmələşdirən L. Zadənin "nə...nə" sxemi, qeyri-səlis məntiq nəzəriyyəsinin köməyi ilə bütün xirdaliqları üzə çıxara bilən əsərin "şübhə-kölgə" attributudur. Dahi Nəsimi yaradıcılığı isə demək olar ki, şübhəyə, gümana yer qoymur, əsərləri əsasən yəqinlik üzərində qərar tutur. Hürufilər kamillik mübarizəsi aparır, bu təriqətdə insanın yer üzündə hədsiz şərafetli bir missiyası olan Allaha ibadəti və itaəti inkar və rədd etmədən Allah olma var, insan qeyri-səlis məntiqi düşüncədən kənarlaşır Allahlaşır. "Ol yəqini sən güman etmək dilərsən, etməgil!". Qeyri-səlis məntiq nəzəriyyəsi Allaha şamil oluna bilmədiyindən hürufilərin "İnsan-Allah" düşüncəsinin "Mənəm Allah", "Haqq mənəm, haqq məndədir" səlis məntiqi qarşısında aciz qalır. Dahi şairimiz cahanşüməl yaradıcılığında özünü üç istiqamətdə bizə təqdim edir.

1-ci. Zaman və məkan xaricində, bizim sferadan kəndə; Allahlıq iddiyasında olduğu vaxtlar, "Laməkan" olduğu anlar;

Məndə siğar iki cahan, mən bu cahana sığmazam, Gövhəri-laməkan mənəm, gövnü məkana sığmazam.

2-ci. Zaman və məkan daxilində "İnsan-Allah" (hürfi dünyagörüşü, hürufi qayəsi)) kimi görünmək istədiyi anlar;

Məmənün mirati mömündür, dedi Xeyrulbəşər, Güzgüyü-safi dutun, güzgüdə Allahı görün.

3-cü. Aşıq olduğu anlarda;

Üzünü məndən nihan etmək dilərsən, etməgil!

Gözlərim yaşın rəvan etmək dilərsən, etməgil!

Qeyri-səlis məntiqi yanaşma tərzi qarşımızda hədsiz geniş üfüqlər açır, daha demokratik düşüncəyə imkanlar yaradır. Demokratiya, aristokratiya, partokratiya tam mükəmməl münasibətlər sistemi olmadığı üçün görkəmli şairimiz B. Vahabzadə dövrünün haqsızlıqlarına etiraz edir, sözə, işdə, əməldə tamlıq və bütövlük arayır, Mükəmməli, Əlanı, Ucanı, Büttövü parçalayıb kiçildən, zərrəciklərə döndərən, bəlkələrin "bətnində" gizlənən şübhə və gumanlarda olan həqiqətləri qəbul etmir. Bəlkə də biz zaman və məkan daxilində olduğumuzdan "min üzlü" bəlkələr orbitində tez-tez azıriq. Müəyyən həqiqətləri daha qabarlıq, daha kəskin göstərmək isteyi bizi "ya...ya" məntiqi model sxemine çəkir. Şairin "Mərdlərin ya "hə"si, ya da ki, "yox"u var, Namərdin, qorxağın tanrısi bəlkədir" yanaşmasında bir pafos, bayraqdarlıq hissi olsa da o bizi, necə deyərlər, külüyin hər istiqamətinə əsən bəzi bayraqların tərəfsiz, ikiüzlü münafiq münasibətsizliyindən çıxarıır, "sadiqi-bəndə", "bəndəyi-çakər" mömin yəqinliyinə təref-dəş edir. Şairin insanda fəlsəfi düşüncələrə yol açan "Bəlkə" şeirindən kiçik bir hissəni oxumağa dəyər;

Həqiqət ummadım min üzlü bəlkədən,
İnkərlə-təsdiqin arası bəlkədir.

Bəlkənin dadi yox, duzu yox, sözü var

Gözə kül üfürür, dalında gözü var

Özü bir kelmədir, bətnində yüzü var

Utanın gerçeyin çarəsi bəlkədir.

Bəzən həyat "bəlkə"nin özünə kölgə salır. Elə düşüncələr var ki, biz onu şüuraltı, təltəlşür qatlarında qəbul edirik, adına sufi yanaşma tərzi deyirik, lakin heç bir halda məzmununun açılışı ilə şeirin mənasını, bətnində gizlənən həqiqəti düzgün əks etdirə bilmirik, bu məqamda hər kəsin öz həqiqəti olur, "bəlkələrdən, şübhələrdən" heç bir fayda gəlmir. Arifin "dünyəvi-məfiha" içində elmi nə qədərdir?, dünya bilən, yoxsa dünya bilməyən arif sayılır? Qüdrətli şair Füzuli dünya bilməyəni niyə arif sayır, onun məntiqi hansı əsasa söylenir? Bizim üçün din yolunun səbri, salamatlıq tədbiri önemlidir, yoxsa məlamət mülkünün sultanlığı? Sufi düşüncə tərzimiz qeyri-səlis məntiqi qəbul edir mi? və ya əksinə qeyri-səlis məntiqi düşüncə ilə sufi termin və anlamları şübhə altına almaq olarmı? Təlqin vasitəsi ilə cahilə, nadana təsir imkanlarımız nə qədərdir? Dahi Füzulinin arif barədə düşüncələrindən biri ilə tanış olaq;

Füzuli, dünyəvi-məfiha bilən arif deyil,

Arif oldur, bilməyə dünyəvi-məfiha nədir?

Bəlkə, arifin vaqiflik elmi zəhmətin, axtarışların "qazanılan elm" i deyil, uca Tanrıının səxavətlə bəxşis etdiyi "göndərilən elm" idir. Baxanda burada heç "bəlkə" də kara gəlmir, sözün səlis məntiqi anlamı tamam başqa sübut və isbat isteyir.

Bütün bu suallar bizi görkəmli filosoflarımıza olan Kamal Abdulla və Rafiq Əliyevin düşüncə tərzinə bağlayır, sözə münasibətimizi həmişə diri tutur, dədə Füzulinin "Söz candır, əger bilirse insan" tövsiyyəsini həm xoş, ürəkaçan bir dost, həm də əzabkeş, sırını verməyən bir müsahib kimi yazı masasından kənara buraxmayan və bizi qeyri-səlis məntiq nəzəriyyəsinin köməyi ilə sözün daha dərin qatlarına enmək yollarını öyrənməyə götürürler. Dövrən müəyyən vaxt və zamanları bu nəzəriyyələrə çıxış yolu insanlıq üçün da ha əlcətan olmuşdur. Dünyanı yönəldənlər bu qocaman agıl sahiblərinin agac-budağında oturub idarəetmənin daha asan yollarını öyrənmişlər. Aristotel, Sokrat, N. Tusi, Nyuton, Qaliley, Eynsteyn, L. Zadə və bir çox başqaları belə dahilərdəndirlər. Və həm də çox-çox sevindirici bir haldır ki, dünya çapında felsefə və astronomiada, sənayedə, texnikada, iqtisadiyyatda mühüm nailiyyətlərin qazanılmasında xalqımızın görkəmli oğullarının da xüsusi əməyi vardır. Həyatımızın bütün sahələrinə nüfuz edən qeyri-səlis məntiq nəzəriyyəsinin formallaşması və inkişafı görkəmli Amerikan-Azərbaycan alımı, fəxrimiz olan hörmətli Lütfizadənin adı ilə bağlıdır. L. Zadə Aristotelin "ya...ya" məntiq sxemindən "nə...nə" sxeminə keçməklə məntiq qarşısında hüduduz sərhədlər açır. Klassik (formal) Aristotel məntiqinin; -"ağ və qara", "doğru və yalan", "gecə və gündüz" sxeminiñ "üçüncüün istisna" qanununun heç də həmişə doğru olmadığını sübuta yetirən L. Zadə "nə...nə" məntiqi yanaşması ilə "üçüncüün istisna"nın da

öz istisnası olduğunu sübut edir.

Qeyri-səlis məntiq nəzəriyyəsi şübhələrin, bəlkələrin məntiqi kimi tanınır. Dünya ədəbiyyatının elə bir əsəri yoxdur ki, şübhə nəzəriyyəsi olan qeyri-məntiqin özünü şübhə altına alsın. Nəinki yalnız qeyri-səlis məntiq, ümumiyyətlə yaratdığımız bütün qanun və qaydalar müqəddəs "Oxu" kitabımızın dırəniş, tabu nəzəriyyəsinə təsirsiz qalır. "Ən nur" surəsi ayə 51. "Aralarında hökm vermək üçün Allahın və Peyğəmbərinin yanına çağırıldıqları zaman məmənlərin sözü ancaq "Eşitdik və itaət etdik!" - deməkdən ibarətdir. İnsan ibadət və itaət halında kamilləşir, qarşısında elmin, sənətin üfüqləri açılır. Dünyanın nadir kitabı sayılan "Kitabi-Dədə Qorqud", dünya şöhrəti yaradıcılarımız, dahi şairlərimiz Nizami, Nəsimi, Füzuli, Sabir, ümumiyyətlə bütün ədəbiyyat bizi elmə, ibadətə, itaətə, tərbiyəyə aparır, "ya...ya" sxem təfəkkürü ilə biz dəha çox Allaşa, "nə...nə" sxemi daxilində gumanına, şübhəyə, bəlkələrə geniş meydən verildiyindən o daim yeniliklər axtarışındadır. Mətn daxilində olan kod-sözlərdən danışdıq. Hörmətli alımlarımız dastanımızda adı keçən "kiçicik ölüm" sözünə diqqət çəkirələr: "Ol zamanlar Oguz yigitləri yatanda yeddi gün, yeddi gecə yatardılar. Adına kiçicik ölüm derlərdi".

Günümüzün "koma" anlayışı qədim türkün düşüncəsində insanın nə ölü, nə diri vəziyyəti sayıldığı əcdadlarımızın "kiçicik ölüm" kod sözü mötəbər alımlarımızın dastan üzərində çox ciddi və mükəmməl axtarışlarından xəbər verir. Bu kodlaşmış terminlər axtarışlar, şübhələr, bəlkələr vasitəsi ilə üzə çıxır. Belə sözlər müqəddəs kitabımızda da istenilən qədərdir və elmin yeni nailiyyətlərinə xidmət üçün növbəsini gözləyir. "Nə ölüdür, nə diridir, (bəlkə komadadır?) məntiqi zəncir təfəkkürü bu gün də xalqımızın dilində, düşüncəsinə dədir; - "Səni ölüncən döyərəm" in yerinə "Səni elə döyərəm ki, biri deyər olüb, biri deyər qalıb" düşüncəmiz də günümzdəki insanın "koma" fikrini əvəz edən dastandan gələn "kiçicik ölüm" kod anlayışı altında gizlənib. Qurani-Kərimdə "qırılmaq bilməyən ip" ifadəsi ehtimal düşüncəsi yaradır; "Hər kəs şeytanı inkar edib Allaşa iman gətirərsə, o, artıq (qırılmaq bilməyən) ən möhkəm bir ipdən yapışmış olur". (Surə 2, ayə 255). Şiələr onu imamlarımızla bağlayır, sünnlər isə öz baxışlarına aid edirlər. "Oxu" kitabımızda merac-yerə nisbətən göyün bizə məlum olmayan digər bir sferası (məkansız və zamansız yer), Allahın məqamı. Peyğəmbərimizin zaman və məkan xaricində olma vaxtı, nisbi ölçü (nisbilik) vahidi, etidal-orta hədd, orta ümmət (orta, ədalətə seçilmiş ümmət), kəmiyyət və keyfiyyət dəyişmələri, insanlıq üçün ən yüksək dərəcə (fərq qoymadan qəbul etmə, yanaşma nəzəriyyəsi), həm də "Eşitdik və itaət etdik", "Sən məni əsla görə bilməsən", tabu, direniş ifadələri var.

Qeyri-səlis məntiq nəzəriyyəsi ilə dünyanın siyasi, iqtisadi, hərbi, ədəbi və mədəni həyatına daim yeni- yeni üstünlükler getirilir, şübhə və bəlkələr ortada olanın daha keyfiyyəti modelini yaratmağa xidmət edir. Həm də qeyri-səlis məntiqi düşüncə bitməyən mühabibələr və hakimiyyət dəyişiklikləri yaradılmasına, insanlar arasında çoxlu müxalif fikirlər, çoxlu firqə və dəstələrin yaranmasına da əsas yaradır. Qeyri-səlis məntiq bu iki qütb arasında daimi axtarışları ilə insanların səlis məntiqi düşüncə qənaəti yaratmaq üçün bizi daim rahatsız saxlayır.

Kitabın təqdimat səhifəsində belə-bir cümlə keçir; Oxucuya təqdim olunan bu kitab...

"Oxucu" kəlməsi tam yerində oldu. Həqiqətən də oxumaq həvəsi olan hər kəs bu kitabı rahatlıqla oxuya bilər, çünki bu kitab bizə mövzü və mətnə görə dəha sadə bir dillə dəha böyük həqiqətlər anladır və dəha səlis qeyri-səlis məntiqi bir yanaşma düşüncəsi öyrədir.

*Əli
Bəbiroğlu*

